


Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər rayonu təkrarsız təbiəti, zəngin təbii ehtiyatları ilə dünyada analogu olmayan canlı bir təbiət muzeyidir. Uca dağlar, yalçın qaya-lar, buz bulaqlar, müalicəvi əhəmiyyətli bitkilər və çiçəklə çəmənliklər, yüzillərlə yaşı olan nadir ağacı meşələr Kəlbəcərin təbiətini xarakterizə edən başlıca cəhətlərdəndir. Vaxtilə Kəlbəcərin mağara düşərgələrində aparılan arxeoloji qazıntıların nəticələri sübut edib ki, bu ərazidə ibtidai insanların təşəkkül tapması, formalasması dördüncü geoloji dövrlə bağlıdır. Bu da 4 milyon ildən artıq tarix deməkdir.



Haqq-ədalət gec-tez öz yerini tutacaq

Kəlbəcər Azərbaycan

Respublikasının inzibati ərazi vahidlərindən biri olaraq rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Rayonun inzibati mərkəzi olan Kəlbəcər şəhəri Bakıdan 458 kilometr qərbdə, Bərdə-İstisu avtomobil yolu-nun kənarında, Tərtər çayının sağ sahilində yerləşir.

Tarixi abidələr bölgənin qədimliyindən xəbər verir

Rayon ərazisində çoxlu sayıda tarixi abidə mövcudur. Dəlidağ etəyində - Qaragöl və Zalxa göllərinin sahil-lərində, Sarigöl, Sərçəlidağ, Soltanheydər, Gəlinqayısi və başqa ərazilərdə üzərində heyvan və başqa canlılar təsvir edilmiş yüzlər qayaüstü abidələr, albən məbədləri, tarixi dönenlərin yadigarı olan qalalar, qədim məzarlıqlar, müxtəlif əsrlərdə yaradılmış forma və ölçü ilə bir-birindən fərqlənən at, qoç, qəbirüstü fiqurlar və sair dövlət qeydiyyatına alınmışdır. Kəlbəcərdəki Xudavəng və Gəncəsər monastr kompleksləri təkcə Azərbaycanda deyil, bütün Qafqazın alban memarlığının şah əsərlərindən hesab edilir. Təkcə bu fakt Azərbaycan xalqının ermənilərdən və gür-cülərdən də yüzillər qabaq bu mədəniyyəti özündə əks etdirən çox sayıda möhtəşəm abidələr yaratığından bariz nümunəsidir.

Kəlbəcər möhtəşəm qalaları, müdafiə istehkamları ilə də zəngindir. Buradakı qədim müdafiə tikililərinin ən monumentalalarından biri Lök qalasıdır. Bundan başqa, Cormərd, Qalaboyunu, Xudavənd, Uluxan və başqa qalalar rayonun qədim türk yaşayış məskəni olmasından xəbər verir. Rayonda aparılan qazıntı işləri zamanı 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min yaşı olan qədim türk əlifbası aşkar olunmuş, yönü qibləye doğru qazılmış iki-üç pilləli qəbirler aşkar edilmişdir ki, bu da əski dini inancların və yaşayışın qədimliyindən xəbər verir.

Yeraltı və yerüstü sərvətləri ilə zəngin olan rayon

Kəlbəcər zəngin və çeşidili sənaye tutumlu mineral-xammal ehtiyatlarına malik bölgələrimizdəndir. Rayon ərazisi qızıl, xromit, volfram, mis, molibden, qurğunşun, sink, cive, sürmə, asbestos daşları, mineral boyalar, perlit, travertin, lisvenit və digər qiymətli sərvətlərlə zəngindir.

Kəlbəcər həm de içmeli şirin su mənbələri ilə də seçilir. Burada 3 mindən çox bulaq, 300-dən artıq narzan və mineral su mənbələri aşkar edilmişdir. Kəlbəcər istisuyu müalicəvi əhəmiyyətinə və tərkibinə görə məşhur Karlovi Varının eynisidir. Dəniz seviyyəsindən 2200 metr yüksəklikdə yerləşən istisu kurtundan erməni işgalindən əvvəl hər il minlərlə insan müalicə olunurdu.



Elan olunmamış mühəribə Kəlbəcər sakinlərini didərgin saldı

Aparılan ikili standartlar nəticəsində qloballaşan dün-yamızda bəşəri problemlər-dən biri qacqın həyatı yaşıyan insanların sayının ilbəil artmasıdır. Demek olar ki, hər gün milyonlarla insan zo-ra, təcavüzə, işgəncələrə, silahlı münaqişələrə məruz qalaqə öz doğma yuvasından didərgin düşür, qacqınılıq həyatı yaşayır. Təessüsü ki, XX əsr Azərbaycan tarixinin bir çox səhifələri qacqınılıq və məcburi köçkünlükə bağlı olmuşdur.

Ölkəmizin geostrateji mövqeyi, zəngin təbii sərvətləri bu bölgəyə olan maraqları artırıb, azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması ilə nəticələnmişdir. 1988-ci ildən başlayan elan olunmamış mühəribə nəticəsində digər füsunkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri olan Kəlbəcər də ermənilərin əlinə keçdi. Təpədən dırnağacan silahlanan və öz havadarlarına arxalanan ermənilər 1993-cü il aprelin 2-də Azərbaycanda gedən intriqalar, vəzifə çəkişmələri nəticəsində Qarabağın qala qapısı sayılan Kəlbəcəri işğal etdilər. Bununla da 350 metr hündürlükde olan Murov yüksəkliyi ələ keçirilərək Dağlıq Qarabağla Ermənistən arasında ən yaxın quru yolu açıldı. Bu üstünlüyü əldə edən Ermenistan qısa müddətə Azərbaycanın dəha beş rayonunu işğal etdi. Kəlbəcərin 128 kəndi erməni hərbi birləşmələri tərəfindən yerlə yeksan edildi. Qeyri-bərabər döyüşlərdə 221 hərbçi, 263 mülki şəxs həlak oldu. Minlərlə sakin yaralandı, 321 nəfər əsir götürüldü.

Onlar daim dövlət başçısının diqqət mərkəzindədir

Həmin ərefədə digər işğal olunmuş rayonların sakinləri kimi, kəlbəcərlilər də öz ata-baba yurdlarından didərgin düşərək respublikamızın müxtəlif bölgələrinə səpələndilər. Ağır həyat tərzi keçirən soydaşlarımızın güzəranı ancaq ümummülli lider Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyətə gəldikdən sonra qaydaya düşdü və onlar dövlət qayğısını hiss etməyə başladılar. Bu qayğı ulu öndərin layiqli davamçısı İlham Əliyev prezidentliyi dövründə daha da artı. Məcburi köçkünlər məskunlaşdıqları

çadır şəhərciklərindən, yaşamaq üçün heç bir şərait olmayan binalardan yeni salınmış qəsəbələrə köçürüldüler.

Dövlət başçısının bu sahədə yürüdüyü siyaset nəticəsində indi məcburi köçkünlər hər cür şəraitle temin olunmuş mənzillərdə yaşayırlar. Onların maddi-rifah halının yüksəldilmesi üçün bir sıra dövlət proqramları da qəbul edilmişdir ki, bunun da nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş məcburi qacqın və köçkünlərin həyat şəraitini xeyli yaxşılaşmışdır. Gəncədə 1500 məcburi köçkünlər ailəsi üçün salınmış qəsəbədə olarkən də bunun şahidi olduq.

Qəsəbənin açılışında iştirak edən dövlət başçısı İlham Əliyevin məcburi köçkünlər Ofeliya Məmmədovanın mənzilində olması, burada çay süfrəsi arxasında səmimi səhbət etməsi bu gün də ehtiramla xatırlanır. Səhbət zamanı Ofeliya Məmmədova o tarixi hadisənin həm özü üçün, həm də övladları üçün unudulmaz xatirəyə çevrilidini dedi. Söylədi ki, ölkə rəhbərinin "Siz öz ata-baba torpaqlarınıza qayıtdıqdan sonra bu ağır günləri xatırlaya-caq, gənc nəslə naqıl kimi danişacaqsınız" deməsi məcburi köçkünlər ailəsində böyük ruh yüksəkliyi yaratdı.

Rayon ağıssaqqalı Elman Məmmədovla səhbətimiz də nikbin ruhda oldu. Dedi ki, Kəlbəcər işğal olunanda çəkdiyimiz əziyyəti rayon sakinləri yaxşı xatırlayırlar. Biz Gəncəyə pənah gətirəndə burada da vəziyyət yaxşı deyildi. İnsanlar bir parça çörək həsərində idilər. Əgər ulu öndər Heydər Əliyev hakimiyətə qayıtmışsa, nələr baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Bu dahi şəxsiyyət qısa vaxt ərzində uzaqgörən siyaseti ilə ölkədə hökm sürən özbaşılığı, anarxiyaya son qoydu. Azərbaycan tədricən inkişaf etməyə başladı. İnsanların güzəranı yaxşılaşdı. İqtisadiyyatımız yüksəldikcə məcburi köçkünlərin vəziyyəti də yaxşılaşdı. Ulu öndərin layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra dünyada misli görünməmiş yüksəlişə nail olduq. Qacqın və məcburi köçkünlərin mənzil-məişət problemləri həll edildi. Mən də digər məcburi köçkünlər kimi, bu qəsəbədə mənzillə təmin olundum. Övladlarımın hamısı ali təhsilli idir.

Şirin İsbəndiyarov da Kəlbəcərdən didərgin düşənlə-

dəndir. Rayon işğal olunanda Gəncəyə pənah gətirib. Bir müddət 6 nəfər ailə üzvü ilə birlikdə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının tələbə yataqxanasında məskunlaşış. Sonra Gəncədəki məcburi köçkünlər üçün salınmış qəsəbədə dördətəqli mənzillə təmin edilib. Bütün bunlara görə dövlət başçısına minnetdarlıq edən evin 89 yaşlı ağıbirçayı Leyli İsbəndiyarova vurğuladı ki, hər kəs doğma yurd-yuvası əzizdir. O da digər məcburi köçkünlər kimi, Kəlbəcərdə qoyub gəldiyi evinin həsrətindədir. Əmindir ki, dövlət başçısının bu istiqamətdə apardığı siyaset tezliklə öz həllini tapacaq və yaxın vaxtlarda onun Kəlbəcər həsrətine son qoyulacaq.

Köckünlük həyatı yaşasalar da, ölkə iqtisadiyyatına töhfələr verirlər

Rayon sakinlərinin əsas məşğulliyətləri tarixən əkinçilik və heyvandarlıq olduğundan köckünlük həyatında da ata-baba peşələrindən ayri düşməyiblər. Məskunlaşdıqları rayonlarda icarəyə götürükdər torpaqlarda əkibbecərmiş, heyvandarlığı da-ha da inkişaf etdirmişlər. Ölkədə agrar sektorun inkişafı istiqamətində yaradılan şəraitdən bəhrələnən rayon sakinləri öten dövr ərzində çoxsaylı uğurlar əldə etmişlər. Hər il əldə olunan göstəricilərə nəzər salanda ölkədə həyata keçirilən agrar islahat-larda kəlbəcərlilərin də payı olduğunu görmək mümkündür. 26 ilər ki, hər bir kəlbəcərlili əkdiyi zəhmət bahasına özü üçün, ailəsi üçün dolanışığın yolunu tapıb. Sosial-iqtisadi inkişafın təmin edilməsi, yeni iş yerlərinin açılması, sahibkarlığın dəsteklənməsi, onların fəaliyyəti üçün sağlam mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər rayon sakinlərinin işgüzarlığını da durmadan artırır. Məhz bunun nəticəsidir ki, ət, süd, yumurta, taxıl, bal istehsalı illən-ile artır. Bu nailiyyətdə Goygöldə, Samuxda, Goranboyda, Şəmkirdə, Beyləqanda, Bərdədə, Tərtərdə, Şamaxıda və sair bölgələrdə məskunlaşan kəlbəcərlər köçkünlərin böyük əməyi var.

Rayon sakinləri olduqca nikbindirlər

Köckünlük həyatı yaşasalar da, kəlbəcərlilər bu gün olduqca nikbindirlər. Kimi danışdırısan, səhbətinin əvvəlində də, sonunda da ölkəmizdə qazanılan uğurlarla fəxr etdiyini bildirir. Xüsusiələ son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində insanların, xüsusiilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdığını dilə gətirir, bu nailiyyəti ölkə rehbərinin gərgin əməyinin nəticəsi kimi dəyərləndirirlər. Son illər ordu muzun güclənməsi hər bir kəlbəcərlidə ruh yüksəkliyi yaratmışdır. Onlar inanırlar ki, gündən-günə qüvvətlənən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı yaxın vaxtlarda düşməndən azad edəcək, üçrəngli Azərbaycan bayrağımız Xankəndidə dalgalanacaqdır.

Sabir ƏLİYEV,
“Azərbaycan”